



KIVDF

Layihənin istiqaməti:
“İctimai və dövlət məraqlarının müdafiəsi”



Uzun illərdir neft ixrac edən və bunun sayəsində böyük həcmde gelirler alda edən Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu məqsədə sahibkarlara hərəkəfli dövlət dəstəyi göstərilib, yeni istehsal müəssisələrinin yaradılması üçün güzəşti kreditlər verilib, digər bu kimi çoxsaylı addımlar atılıb. Prezident İlham Əliyevin fərmanları ilə texnoparkların yaradılması, müasir istehsal sahələrinin istifadəyə verilmesi de qeyri-neft sektorunun, ümumilikdə Azərbaycan iqtisadiyyatının gücləndirilməsinə, rəqabətədavamlı və keyfiyyətli məhsulların istehsal edilməsinə geniş imkanlar açıb. Belə texnoparklara nümunə kimi Sumqayıt Kimya Sənaye Parkının (SKSP) adını çəkmək olar. Texnopark Prezident İlham Əliyevin 21 dekabr 2011-ci il tarixli sərəncamı ilə yaradılıb və 2013-cü il oktyabrın 3-də dövlət başçısı şəxsen parkın təməqoyma mərasimində iştirak edib. Söyügedən parkın ilk sərmayəçisi isə “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub. Hazırda texnoparkda bu MMC-nin 3 zavodu fəaliyyət göstərir. Onlardan biri və birincisi Polad Boru Zavodudur. Zavoda əyani tanış olmaq, istehsal prosesini izləmək, məhsulların çeşidlərini, işçilərin iş şəraitini yerində görmək məqsədi ilə dünən bu zavodda olduq.

Məlumat üçün qeyd edim ki, SKSP Bakı-Quba yoluñun kənarında, Sumqayıt şəhərinin yaxınlığında yerləşir. Buradakı Polad Boru Zavodu beynəlxalq standartlara cavab verən spiral tikişli polad borular istehsal edir. 27 min kvadratmetr qapalı istehsal sahəsinə sahib olan zavodda 3 xət quraşdırılıb. 350 nəfər bəzədən daimi işlətən olunub. Zavodun illik istehsal gücü 200 min tondur. **Istehsal müəssisəsinin sahəsindən istehsal prosesini izləmək, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə meneceri Mustafa İbrahimov** əvvəlcə zavodun məhsulu barədə məlumat verərək bildirdi ki, spiral qaynaqlı polad borular spiral formasında və tamamilə tozaltı qaynaq üsulu ilə qövs şəkilli birləşdirilərək istehsal olunan polad borulardır. Daha sonra belədçiımız istehsal prosesindən danışdı: “Birinci mərhələdə xammal kimi alınmış 30 tonluq rulonlar tam avtomatik olaraq spiral qaynaq aparatına bağlanılır. Ardınca bu rulonlar açılıb ütülenərək bükülməyə verilir. Qaynaq işləri göründükdən sonra boru xüsusi müayinədən keçir. Növbəti mərhələdə boru hidrotest vasitəsilə yoxlanılır. Zavodda məhsulun keyfiyyətini tam yoxlamaq üçün rentgen müayinəsi aparıla da quraşdırılıb. Bu mərhələləri keçdiğindən sonra boru üzərindəki pasdan və çirkədən temizlənmək üçün qumlama və boyama bölmələrinə ötürülür. Ümumiyyətə, istehsal xətti boyunca borular mütəmadi

Müasir texnologiyalı Azərbaycan məhsulu

Polad Boru Zavodunda istehsal olunan, daxili və xarici bazara çıxarılan məhsullar beynəlxalq standartlara tam cavab verir



olaraq müvafiq testlərdən keçirilir. Hazır məhsul avtomatlaşdırılmış plazma dəzgahı ilə standart və ya müştəri tələbinə uyğun ölçülerde kəsilir. Zavod divar qalınlığı 6-25 millimetr (mm), diametri 406-2540 mm, uzunluğu 6000-16000 mm olan borular istehsal edə bilir. Müştəri tələbindən asılı olaraq, zavodun izolyasiya bölümündə borular korroziyaya qarşı uzun illər dayana bilmesi üçün iç tərəfdən eboksit boyası ilə, cöldən isə once quru boyası ilə boyanır və polietilen materiala örtülür. Türkiye, Almaniya, İtaliya və Çin texnologiyası əsasında istehsal olunan polad borular xam neft, təbii qaz və su xələrinin çəkilişində, neft emalı zavodlarında, sənaye boru xətti şəbəkələrinin yaradılmasında, polad konstruksiyaların yiğilmasında istifadə olunur”.

Menecerlə istehsal sahəsini gəzərkən zavodda təhlükəsizlik qaydalarına ciddi riayət edildiyini müşahidə etdi. Nəinki zavodda çalışan, hətta istehsal sahəsinə daxil olmağa icazəsi olan istenilən kəs mütləq dəbilqə geyinmeli, qızışın iş prosesinə mane olmamaca, həm də çalışanların, həm də özünü

şəxsi təhlükəsizliyini təmin etmək üçün təlimata ciddi riayət etməlidir. Men ve zavodun menejeri də bu qaydalara tabe olub debilqə geyindik və iş prosesini daha yaxından izlədik, eyni zamanda bəzi işçilərlə həmsəhəbet olduq. **Qaynaqçı vəzifəsini icra edən Elşad Muradov** borunun ilkin istehsal prosesinə məsul olduğunu söylədi. İşinin ağır və məsuliyyətli olmasına rəğmən, bundan yorulmadığını, zəhmətə qatlaşış həvəsle çalışdığını qeyd etdi. Sumqayıtda yaşadığını bildirən həmsöhbətim işlədiyi zavoda gəlib-gətməyin rahat, aylıq məvacibin de qənaətbəxş olduğunu dedi. O, bu cür zavodların açılmasının həm insanların işsizlik probleminin aradan qaldırılmasına, həm də iqtisadiyyatın inkişafına böyük töhfə olduğunu vurguladı.

tetinin məzunu olan və iki ilə yaxındır zavodda işleyen Cavid peşəkar kadr kimi bu istehsal müəssisəsində formalasdığını dileyə gətirdi. Öz üzərinə düşən iş barədə məlumat verən mühəndis bildirdi ki, xammalın qəbulundan başlamış istehsalın müəyyən mərhələlərinə və sonuna qədər keyfiyyətə ciddi nəzarət edilir: “Burada her şey ən yüksək səviyyədə təşkil olunub. Bu da imkan verir ki, keyfiyyətə tam nəzarət edə bileyk. Azərbaycan istehsalı adı ilə daxili və xarici bazara çıxacaq məhsulların standartlara tam cavab verməsinə çalışırıq. Borunun istehsalında istifadə olunan xammalı isə Rusiyadan alırıq. Rulon formasında biz xammalı alır ve istifadəmizdə olan müasir dəzgahlar vasitəsi ilə müxtəlif ölçüdə və diametrde borular istehsal edirik. İstehsal prosesinin müəyyən mərhələlərində borunun keyfiyyəti yoxlanılır, müxtəlif testlərdən keçirilir. Hazırda istehsal olunan borulardan daxili bazarla yanaşı, liman vasitəsilə Türkmenistana da göndərilir”.

Keyfiyyətə nəzərdən söz düşmüşən onu da qeyd edək ki, zavodda müasir tələblərə cavab verən laboratoriya da fəaliyyət göstərir. **“Azertexnolayn” MMC-nin laboratoriya üzrə mühəndisi Məmməd Həsənov** laboratoriyanın fəaliyyəti ile bizi tanış edərək bildirdi ki, zavodda istehsal olunan borulardan nümunələr alınır və burada test edilir. Qafqaz Universitetinin məzunu olan həmsöhbətimiz dedi ki, eyni qayda ilə xammal da laboratoriyyada testdən keçirilir. Laboratoriyanın imkanlarından kənar şirkətlər də yararlanı bilirlər: “Əməkdaşlar həmin şirkətlərden qəbul olunan sifarişlər uyğun olaraq laborator müayinələr, testlər aparırlar. Buna misal olaraq, dərtmə, zərbə, bərk-



Zavodu gəzib istehsal prosesini izlədikdən sonra **“Azertexnolayn” MMC-nin keyfiyyətə nəzarət üzrə mühəndisi Cavid Hacızadə** ilə də səhərbətləşdik. Xəzər Universi-

lik testlərini, metalin kimyevi tərkibinin analizini və sairi göstərmək olar”.

Zavodla tanışlıq bizdə bir daha əminlik yaratdı ki, bu cür müasir istehsal müəssisələrinin istifadəyə verilməsi ölkə sənayesinin tərəqqisini sürətləndirir, rəqabətədavamlı məhsul istehsal edilməklə, Azərbaycanda gedən iqtisadi inkişaf proseslərinə mühüm töhfə verir. Belə zavodlarda istehsal olunan keyfiyyətli məhsullar xaricə ixrac olunmaqla ölkəmizə böyük gəlirlər getirir. Ən nəhayət, bütün bu addımlar ölkədə işsizliyin azalmasına, kadrların peşəkarlığınn artırılmasına, vətəndaşların sosial rüfəhinin yaxşılaşmasına müsbət təsir göstərir.

Rufik İSMAYILOV

*Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya
Vasitələrinin inkişafına Dövlət Dəstəyi
Fondunun maliyyəsi
əsasında hazırlanıb.*

